

## ПРАВИЛА ПОВЕДЕНИЯ

Правоохранительные органы внимательно отслеживают иностранных граждан, прибывающих в Россию. Очень важно тщательно соблюдать все действующие законы и не допускать незаконное осуществление трудовой деятельности, нарушения режима пребывания и миграционного учета. Нарушение карается штрафами, выдворением из России и запретом на въезд в страну.

- В присутствии местных жителей в общих компаниях и между собой желательно разговаривать по-русски.
- Уважение у окружающих вызывает аккуратная, чистая одежда, опрятный внешний вид.
- Здоровайтесь при встрече с местным населением, помогайте старикам и детям.
- Соблюдайте чистоту и порядок в местах общего пользования и Вашего проживания.
- Участвуйте в совместных общественных мероприятиях, субботниках, праздниках двора.



### Неприличным считается:

Громкая речь, особенно по телефону, в публичных местах: парках, кафе, кинотеатрах, на улице, в общественном транспорте. Громкая музыка, неуместная демонстрация национальных танцев, приемов единоборств.

### Запрещено:

- курение в общественных местах, на остановках автотранспорта, детских площадках, лестничных пролетах;
- распитие спиртных напитков в публичных местах, парках, на тротуарах;
- употребление наркотических веществ, в том числе насвая. Помните, большие скопления иностранцев в публичных местах вызывают настороженность со стороны правоохранительных органов!



В России **ОЧЕНЬ СТРОГО** относятся к преступлениям экстремистского и террористического характера, в основе которых лежат оскорблении и унижение вплоть до физического насилия по нациальному, религиозному или расовому признакам. Не дайте себя вовлечь в подобные организации, в том числе через Интернет и социальные сети. Если столкнулись с потенциально опасным содержанием в сети Интернет – оскорблением, угрозой убийства или теракта, – сообщите о них в органы правопорядка.

**В случае возникновения каких-либо чрезвычайных происшествий или конфликтов обязательно обращайтесь в правоохранительные органы**

Единый телефонный номер экстренных служб  
(пожар, мед. помощь, криминал) **112**



Дом дружбы народов  
Красноярского края «Родина»  
**8 (391) 219-00-55,**  
**www.ddn24.ru**

Телефоны доверия  
в Красноярском крае:

Управление ФСБ  
**8 (391) 299-03-20**   **8 (391) 299-05-20**

Полиция

**8 (391) 245-96-46**

Прокуратура

**8 (391) 222-47-82**



## ЧТО ДОЛЖЕН ЗНАТЬ ТРУДОВОЙ МИГРАНТ ИЗ АЗЕРБАЙДЖАНА, ПРИЕЗЖАЮЩИЙ В КРАСНОЯРСКИЙ КРАЙ

MİQRANT  
KİTABÇASI



3 млн чел.  
90% православные  
169 национальностей

Столица края  
г. Красноярск  
(1 млн чел.)



Управление по вопросам миграции  
ГУ МВД России по Красноярскому краю

г. Красноярск, ул. Мужества, 2,  
**тел. 8 (391) 229-55-95**

Многофункциональный миграционный центр филиала паспортно-визового сервиса МВД России

г. Красноярск, ул. Калинина, 79,  
**тел. 8 (391) 230-00-33**

Азербайджанская региональная национально-культурная автономия Красноярского края  
Председатель: Махмудов Талех Сади оглы; заместитель председателя: Мамедов Аяз Иzzатович,  
тел. 8 (913) 562-56-99, эл.почта: ayazmamedov@mail.ru

ПРИ ВЪЕЗДЕ В РОССИЙСКУЮ ФЕДЕРАЦИЮ  
ТРУДОВОЙ МИГРАНТ ДОЛЖЕН:

- получить у пограничника миграционную карту с отметкой о въезде и хранить ее до момента выезда;
- встать на миграционный учет по месту пребывания в течение 7 рабочих дней;
- оформить разрешение на работу или патент.



ДЛЯ ОФОРМЛЕНИЯ ПАТЕНТА  
НЕОБХОДИМЫ:

- дактилоскопическая регистрация, фотографирование;
- медицинское освидетельствование;
- паспорт и его нотариально заверенный перевод, миграционная карта;
- сертификат, подтверждающий владение русским языком, знание истории России и основ законодательства;
- документы о постановке на учет по месту пребывания.



Круглосуточный единый номер по вопросам отбора на военную службу по контракту  
(получение гражданства РФ для контрактника и членов его семьи — 1 месяц)  
**117**   **8 (391) 222-51-68**  
**8 (391) 224-48-04**  
г. Красноярск,  
ул. Красная Площадь, 17



Соборная мечеть  
**8 (391) 245-51-00,**  
**www.islamsib.ru**  
г. Красноярск,  
пр. Металлургов, 65

# DAVRANIŞ QAYDALARI

Hüquq-mühafizə orqanları Rusiyaya gələn xarici vətəndaşları yaxından izləyir. Bütün qüvvədə olan qanunlara diqqətlə riayet etmək və emək fəaliyyətinin qanunsuz həyata keçirilməsinə, qalma rejiminin və mıqrasiya uçotunun pozulmasına yol verməmək çox vacibdir. Pozuntu cərimələr, Rusiyadan qovulma və ölkəyə giriş qadağası ilə cəzalandırılır.

- ✓ Ümumi şirkətlərdə yerli sakinlərin iştirakı ilə öz aralarında rus dilində danışmaq məsləhətdir.
- ✓ Səliqəli, temiz paltar, səliqəli görünüş başqlarının hörmətinə səbəb olur.
- ✓ Yerli əhali ilə görüşərkən salam söyləyin, yaşlılara və uşaqlara kömək edin.
- ✓ Ümumi ərazilərdə və yaşayış yerlərinizdə təmiz və səliqəli olun.
- ✓ Birgə ictimai tədbirlərdə, şənbə günlərində, Həyət tətillərində iştirak edin.



## Nalayıq hesab olunur:

Xüsusile telefonla, ictimai yerlərde: parklarda, kafelərdə, kinoteatrлarda, küçədə, ictimai nəqliyyatda yüksək nitq. Yüksək musiqi, milli rəqslerin, döyüş sənətlərinin yersiz nümayışı.

## Qadağandır:

- ✗ ictimai yerlərde, avtonəqliyyat dayanacaqlarında, uşaq meydançalarında, pilləkənlərde sıqaret çekmək;
- ✗ ictimai yerlərde, parklarda, səkilərdə spirtli içki içmək;
- ✗ narkotik maddələrin istifadəsi, o cümlədən nasvay.

Unutmayın ki, ictimai yerlərde əcnəbilərin böyük yiğilması hüquq-mühafizə orqanları tərəfindən ehtiyatlılığa səbəb olur!



Rusiya milli, dini və ya irqi zəminde fiziki zorakılığa **QƏDƏR TƏHQİR VƏ TƏHQİRLƏRƏ** əsaslanan ekstremist və terror xarakterli cinayətlərə çox ciddi yanaşır. İnternet və sosial şəbəkələr də daxil olmaqla bu cür təşkilatlara cəlb olunmayıñ. İnternetdə potensial təhlükəli məzmunla qarşılaşırsınızsa – təhqir, qətl və ya terror hücumu təhlükəsi varsa, onları hüquq-mühafizə orqanlarına bildirin.

Hər hansı bir fövgələdə hadisə və ya münaqışə baş verərsə, hüquq-mühafizə orqanlarına müraciət etməyinizi əmin olun

Təcili xidmətlərin vahid telefon nömrəsi  
(yanğıñ, bal. kömək, cinayət) 112



"Krasnoyarsk diyarı xalqlarının dostluq evi "Rodina""  
 8 (391) 219-00-55,  
 www.ddn24.ru

Krasnoyarsk ərazisindəki yardım telefonları:

- 8 (391) 299-03-20 8 (391) 299-05-20  
FSB rəhbərliyi
- 8 (391) 245-96-46  
Polis
- 8 (391) 222-47-82  
Prokurorluq



NƏ BİLMƏK LAZIMDIR ƏMƏK MİQRANTAZ

AZƏRBAYCANDAN GƏLƏNKİP

KRASNOYARSK DİYARINA

AZE



СПРАВОЧНИК  
МИГРАНТА

3 milyon nəfər  
90% pravoslav  
169 millət  
BÖLGƏNİN PAYTAXTI  
KRASNOYARSK  
(1 MİLYON NƏFƏR)



Rusiya Daxili İşlər Nazirliyinin passport və viza xidmeti filialının funksiyalı Miqrasiya Mərkəzi

Ədəm: Krasnoyarsk, Muzhestva küçəsi, 2,  
 tel. 8 (391) 229-55-95  
Ədəm: Krasnoyarsk seheri, Kalinina küçəsi, 79,  
 tel. 8 (391) 230-00-33

Krasnoyarsk diyarının Azərbaycan Regional Milli-Mədəni Muxtarıyyəti

Sədr: Mahmudov Taleh Sadi oğlu; sədr: müavini Məmmədov Ayaz İzzatoviç,  
Tel. 8 (913) 562-56-99, el.poçt: ayazmamedov@mail.ru

RUSİYA FEDERASIYASINA DAXİL  
OLARKƏNƏMƏK MİQRANTI OLMALIDIR:

- ✓ sərhədçidən giriş nişanı ilə miqrasiya kartı alın və çıxış anına qədər saxlayın;
- ✓ 7 iş günü ərzində yaşayış yerində Miqrasiya qeydiyyatına alın;
- ✓ iş icazəsi və ya patent almaq.



PATENT ALMAQ ÜÇÜN AŞAĞIDAKILAR  
LAZIMDIR:

- barmaq izi qeydiyyatı, Fotoqrafiya;
- tibbi müayinə;
- passport və onun notarial qaydada təsdiq edilmiş tərcüməsi, miqrasiya kartı;
- rus dilini bilməyi, Rusiya tarixini bilməyi təsdiqləyən sertifikat qanunvericiliyin əsasları;
- yaşayış yerində qeydiyyat sənədləri.



Müqavilə əsasında hərbi  
xidmət üçün seçim məsələləri  
üzrə gecə-gündüz vahid nömrə  
(müqaviləli və ailə üzvləri üçün  
Rusiya Federasiyasının  
vətəndaşlığını almaq-1 ay)

117 8 (391) 222-51-68  
 8 (391) 224-48-04  
Ədəm: Krasnoyarsk,  
Krasnaya plosad küçəsi, 17



Katedral məscidi  
8 (391) 245-51-00,  
 www.islamsib.ru  
Ədəm: Krasnoyarsk,  
pr. Metallurgov, 65